

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturunu"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Forman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1521 (Cild I); 2024, № 1, maddə 29, № 2, maddə 146; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli 431 nömrəli, 2024-cü il 10 iyun tarixli 92 nömrəli vo 10 iyul tarixli 136 nömrəli formaları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturunu"nda dəyişiklik təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Formandan iştirak etməsi ilə əlaqədar

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 31 iyul 2024-cü il

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddənin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 323 (Cild I) ilə təsdiq edilmiş "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı"nın 8.1.4-cü yarıməndən "Tədbirin adı" sütununda "Lənkəran-Astara" sözü "Şorqı Zəngəzur" sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan iştirak etməsi ilə əlaqədar

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 31 iyul 2024-cü il

Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları artıq vətəndədirilərlər

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fonduñun birgə təşkilatçılığı ilə keçirilən "Gənclər Yaşlı Dünya Namına" Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları artıq vətəndədirilərlər. Dövlət Komitəsinin Motbuat xidmətindən AZƏRTAC-a bildirilərlər ki, müxtəlif ölkələrdən Bakı şəhərinə gələn iştirakçı gənclər düşərgənin keçiriləcəyi Laçın yola düşməndən əvvəl Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Düşərgə iştirakçıları həmçinin Birinci və İkinci Şəhidlər xiyabandırınları ziyanlı edərək ölkəmizin müstəqilliyi və orası bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini ehtiramla anıtlar. Ziyanlılarda iştirakçılar düşərgənin keçirildiyi Laçın şəhərinə yola düşəcəklər. Düşərgə orzusunda ilkin tənşəqli və iştirakçıların komandalarla bölməsi mərhəloslu, előcədə Laçında "İslim" Xalçaçılıq mərkəzi, "Gilab Ceramics" mərkəzi vo "Həkəri Balıq Tosorrfatı" noferin təşkil etmələr. Bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yuzlərlə gənc həmin düşərgələrdə iştirak edib.



"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında"

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 noyabr tarixli 2348 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 noyabr tarixli 2348 nömrəli Fərmanının icrası ilə əlaqədar

"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tövif edilmiş barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 903 (Cild I); 2024, № 5 (Kitab), maddə 526) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.5.1-ci bənddən "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti" sözleri ilə əvəz edilsin;

1.3. 3.7-ci bənddən "əsasnaməsində göstərilən mühafizə olunan şöşənlər vo strateji obyektlərin təhlükəsizliyinin tomin ediləsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri "vo Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (həmin Xidmət vo Azərbaycan Respublikasının Xüsusi Rabitə vo İnfomasiya Təhlükəsizliyi Dövlət Xidmətinə münasibətdə)" sözləri çıxarılın.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 yanvar tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I); 2024, № 2, maddə 145, № 3, maddə 262) ilə təsdiq edilmiş "Dövlət sirriño aid edilən məlumatlar barədə sərcəm vermək solahiyətindən malik olan Azərbaycan Respublikasının dövlət həkimiyəti orqanları" sütunundan "SOMDA," akronimi çıxarılın.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 31 iyul 2024-cü il

"Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu madəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

"Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 31 iyul 2024-cü il

Azərbaycan Respublikası Prezidentinin "Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında" 2010-cu il 24 may tarixli 274 nömrəli və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli vo "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi"nin təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın 1-ci hissəsinin yedinci və sokkizinci abzasları müvafiq olaraq onuncu və on birinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda yedinci - doqquzuncu abzaslar əlavə edilsin:

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 may tarixli 69 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın 1-ci hissəsinin yedinci və sokkizinci abzasları müvafiq olaraq onuncu və on birinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda yedinci - doqquzuncu abzaslar əlavə edilsin:

"Bakı Hərbi Kolleci;

Gənəcə Hərbi Kolleci;

Naxçıvan Hərbi Kolleci;"

2. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli vo "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi"nin təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın 1-ci hissəsinin yedinci və sokkizinci abzasları müvafiq olaraq onuncu və on birinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda yedinci - doqquzuncu abzaslar əlavə edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş "Milli Müdafiə Universitetinin Nizamnaməsi" üzrə:

2.1.1. 4.2-ci bənddən "Mərkəzi," sözündən sonra "Bakı Hərbi Kolleci, Gənəcə Hərbi Kolleci,

ci, Naxçıvan Hərbi Kolleci," sözləri, "tədris şöbəsi," sözlərindən sonra "fakültələr, kurslar," sözləri əlavə edilsin;

2.1.2. 4.4-ci bənddən ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Universitet rektorunun müavini, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İstitutunun, Hərbi İdarəetmə İstitutunun, Heydər Əliyev adına Hərbi İstitutun rektoru və Azərbaycan Ordusunun Telim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına osəson Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gənəcə Hərbi Kollecinin, Naxçıvan Hərbi Liseyin vo Heydər Əliyev adına Hərbi Liseyin rəisi Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vezifəyə təyin və vəzifədən azad edilir.";

2.2. həmin Fərmanla təsdiq edilmiş "Heydər Əliyev adına Hərbi İstitutun Nizamnaməsi" üzrə:

2.2.1. 1.1-ci bənddən vo 3.1.4-cü yarimbəndən "orta ixtisas təhsili," sözləri çıxarılın;

2.2.2. 1.3-ci bənddən "orta ixtisas təhsili" sözləri çıxarılın;

2.2.3. 5.2.2-ci yarimbənd, 6.2-ci və 7.28-ci bəndlər ləğv edilsin;

2.2.4. 6.3-ci bənddən "orta ixtisas təhsili" piləsindən vo" sözləri çıxarılın;

2.2.5. 7.3-cü bənddən ikinci cümləsində "Universitet" sözü ilə əvəz edilsin;

2.2.6. 7.18-ci bənddən "orta ixtisas," sözləri çıxarılın.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 31 iyul 2024-cü il

Volqa-Xəzər dəhlizi obyektlərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı müzakirələr aparılıb

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev İpək yolunun Serial Nominasiyası üzrə Volqa-Xəzər dəhlizi obyektlərinin UNESCO-nun Ümumdünya İrs Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mərkəzi Asiya Arşadlırmaları Beynəlxalq İnstitutunun nümayəndəsi

da iştirak edib. Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, iclasda UNESCO-nun Ümumdünya İrs Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mərkəzi Asiya Arşadlırmaları Beynəlxalq İnstitutunun nümayəndəsi

ləri, həmçinin Qazaxistən, Özbəkistan, Azərbaycan və



"Böyük qayıdış" programı sürətlə icra olunur

Laçına növbəti köç karvani getdi

Vətən mühərbiyəndən sonra hər keçirilən məqsədönlü və genişməqası işlər sayısında keçmiş məcburi kökünlərin Qarabağ və Şərqi Zəngozur qayıdış prosesi sıradən davam edir. Böyük qayıdışın əsas üvanlarından biri Laçın rayonudur. Hazırda həm Laçın şəhərində, həm də rayonun Zabux və Sus kəndlərində məskunlaşma var.

Dünən Laçın növbəti qayıdış karvanını qarşılıyib. Bu mərhələdə rayona respublikamızın müxtəlif ərazilərdəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımcı tikiillər və inzibati binalarda müvəqqəti məskunlaşmış 18 ailə - 60 nəfər köçürülbilər.

Qürurverici haldır ki, artıq 2036 ailə - 7901 nəfər öz istiyəli dedə-baba yurduna qaydırıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağlı kəndində, 20 ailə (190 nəfər) Tərtər rayonunun Talış kəndində, 552 ailə (2031 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 147 ailə (570 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində məskunlaşdırıb.

"Xoşbəxtlik budur"

Doğma torpaqlarına qaydan Laçın sakinləri hərəkətli dövlət qayğısı ilə əhatə olundularına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya töşkün-kür ediblər. Onlar həmçinin torpaqlarını işgaldən qurtaran rəşadətli Azə-



baycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmet, ailələrino sobir dileyiblər.

Uzun illərdür yurda dönüşü-

nü sobirsizlikle gözleyən keçimis məcburi köküñ Sima Nəsimova deyib ki, bu gün onlar üçün

çox gözəl və özəl gündür: "Çün-

ki doğma yurdumuza qayıdırıq

və mon da bu qayıdışın sevincini yaşıyiram. Nəhayət, uzun illərin həsrəti bittir. Laçını yenidən qurub-yaradacaqı,

əvvəlkindən dərhal gözəl, abad vəziyyətə gətirəcəyik".

Laçın sakini Tahir Bəndəliyev söyləyib ki, torpaqlarımızın azadlığını, bu yerdən qayıdış 30 ilden artıq arzu ediblər: "Bu gün vətənə köçürük. Bi-

zim üçün çox sevindirici gündür. Bu

böyüklikdə arzuya çatmışq. Xoşbəxtlik budur".

32 yaşında yurdundan didərgin salınan keçmiş məcburi köküñ Əkbər Kərimov indi əzoli torpaqlarına 64 yaşında, nəvəleri ilə qaydırıb. O qeyd edib ki,

Laçında ilk işi doğmalarının məzarını

ziyaret etməkdədir. Laçın sakininin sözlorunu görə, bu günü illərə arzulayıb, xəyal ediblər. Bu gün iso artıq arzuları, xəyalları çin olub.

Sakinlərin rifahı üçün bütün addımlar atılıb

Yurdularına qovuşan sakinlər Laçın

şəhərində vaxtilo yaşıdlıqları, işgala son

qoyulduğandan sonra bərpa edilən və ya

yenidən tikilən evlərdə məskunlaşdırıla-

şası istiqamətində bərpa olur. Bu da

ölkəmizin qlobal ekoloji böhranla mü-

barıza sahəsində mühüm əhəmiyyət

kəsb edir.

**Ülkər XASPOLADOVA,
"Azərbaycan"**

İşgaldən azad edilmiş bütün ərazil-

lərimizde olduğu kimi, Laçın da "yaşıl

enerji zonası" elan edilib. Burada əra-

zilərdə ekoloji cəhdətdən tömiz və so-

soñəri enerji mənbələrinin yaradılma-

ası istiqamətində fəal iş aparılır. Bu da

ölkəmizin qlobal ekoloji böhranla mü-

barıza sahəsində mühüm əhəmiyyət

kəsb edir.

Laçında daha 18 ailəyə evlərin açarları təqdim olundu

Dünən növbəti köç karvani ilə Laçın şəhərinə çatan ailələr evlərinin açarları təqdim olundu.

AZORTAC xəbər verir ki, Laçın qədidiqdan sonra onlara ANAMA omokdaşları tərəfindən mina və partlamamış silah sursatlarının tohlaklısı barədə oturaflı məlumat verilib. Tanımdıqları naməlum əşyalar və cismələrdən uzaq durmaları və belə hallarla qarsılıqları zaman aidiyiyət qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə xidməti, Qaçıncların və Məcburi Kökünlərin İşləri üzrə Dövlət Komitəsinin omokdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

İşgaldən azad edilmiş bütün ərazilərimizde olduğu kimi, Laçın da "yaşıl enerji zonası" elan edilib. Burada ərazilərdə ekoloji cəhdətdən tömiz və soñəri enerji mənbələrinin yaradılmasası istiqamətində fəal iş aparılır. Bu da ölkəmizin qlobal ekoloji böhranla mübarizə sahəsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Laçın şəhəri bu dəfə 18 ailəyə qəzaq açıb və bununla da



60 laçınının yurd həsrəti bitib. Laçına qədəm qoyan ailələr sevinci göz yaşları ilə öz doğma yurduna qovuşublar. Onlar böyük coşğu ilə qarsılıqlarla və yoxlanıla Laçının gözel mənzərəsini seyr ediblər.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdilər. Ailələr sevinci hiss ilə açarları təhvil alıb və öz evlərində məskunlaşdılar. Bunuldu Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülen ailələr Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Doğma yurda qaydan Laçın sakinləri hərəkətli dövlət tədbirlərini təqdim etdil



Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Postkonflikt dövrünün yeni reallıqları kontekstində beynəlxalq arenada mövqeyini və nüfuzunu daha da gücləndirən respublikamızın ictimai-siyasi həyatı mühüm əhəmiyyətli dəyişikliklərlə və möhtəşəm nailiyətlərlə müşayiət olunur.

Strateji və tarixi cəhdətən ənənəvi he-sab edilən belə hadisələrdən biri da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli müvafiq sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Qarabağ Universitetinin yaradılmasıdır.

Qarabağda ali təhsil ənənələrinin bərpası

Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedagoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, orazilərinin işgali dövründə isə fəaliyyətinin dayandırılıb. Qururvericisi həldir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qotiyəti siyaseti, rəşadəti Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qohrəmanlığı sayesində həm 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi, həm də 2023-cü ilin sentyabrında keçirilmiş birləşmiş lokal antiterror tədbirləri nəticəsində orazilərimiz işgaldən tam azad edilib.

Hazırda Qarabağda və Şərqi Zəngazurda sürətli və sistemli şəkildə davam edən irimiqyaslı quruculuq və bərpa işləri qısa müddət orzunda bölgənin simasını sürətli döyüş. Zəngin mədəniyyəti, ənənələri, milli-mənvi dö-yərələr malik olan xalqımızın öz doğma torpaqlarına Böyük qayıdış prosesi la-yıqli şəkildə həyata keçirilir. İqtisadi potensial yüksək qıymətləndirilən ozo-nlu torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası uğurla davam etdirilir və dövlətin iqtisadi siyasetinin prioritet is-tiqamətlərinin birinci təşkil edir.

Xüsusi ilə vürgulamaq lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydar Əliyev Fondu-nun rəhbəri Mehriban xanım Əliyevanın birbaşa diqqət və qayğısı ilə işgaldən azad edilmiş bölgələrdə tarixi, dini və mədəni abidələrin bərpası, eləcə də sosial-mədəni həyatın dırçaldılmış is-tiqamətində müümə adımlar atılır.

Təbii ki, belə bir şərait bölgədə məmək bazlarının toləblorino cavab verən kadr hazırlığı, ali təhsil ənənələrinin bərpası və inkişafını zoruri edir. Bu baxımdan, regionun sosial-iqtisadi cəhətalarına uyğun yüksəkxitə-sashı kadr hazırlığının önənilməsi və tarixin mövcud olmuş təhsil ənənələrinin yaşadılması möqsədi yaradılan Qarabağ Universiteti çox yaxın vaxt da doğma yurdularımızda təhsil mühiti-nin canlandırılmasına əhəmiyyətli rol oynayacaqdır.

Möhtərom Prezidentimizin vürguladığı kimi, "Sentyabr ayından artı Xankəndi-də köç başlayır. Birinci köçən toləblor və onların müəllimləri olacaqlar". Beləliklə, ilk növbədə toləblorımız və müəllimlərimiz Qarabağ Universiteti ailəsinin üzvü olmaqla Xankəndi şəhərinin il köç etmən qürurunu və sevincini yaşayacaqlar. Bu, eyni zamanda qarşısında peşəkar mü-təxəssis olmaq, layıqli vətəndaş kimi yetişmək, eləcə Qarabağın dırçaldılmış və sosial-mədəni həyatının in-kişafında pay sahibi olmaq kimi çox böyük, şərəflə və mosuliyətli vəzifə-lər qoyur.

Dövlətin hərtərəfli və birbaşa dəstəyi

Dövlətimizin diqqət və qayğısı sa-yasında Qarabağ Universitetinin qurulması və ilk tədris ilinə hazırlığı istiqamətində işlər uğurla davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 fevral tarixli müvafiq qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib. Buna-na yənə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2024-cü il tarixli sərəncamı ilə ehtiyat fondundan Elm və Təhsil Nazirliyinə Qarabağ Universitetinin fəaliyyətinin təşkil üçün 10 (on) milyon manat maliyyə vəsaiti ay-rılır. Qarabağ Universitetinin fəaliyyətinin təmin edilməsi ilə əlaqadır mü-



Zəfərin universiteti

**Prezident İlham Əliyevin tarixi qələbəni qazandığı torpaqda yaratdığı
Qarabağ Universiteti ən müasir model əsasında qurulur**



İqtisadi əmlakın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansına qəbul edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 aprel tarixli müvafiq sərəncamı imzalandı.

Hazırda dövlətimizin birbaşa dəstəyi ilə universitedə müasir toləblorlu uyğun tədris, tədqiqat və sosial fəaliyyətlərin təşkilini möqsədilə yeni məzmunlu təhsil programlarının hazırlanması, modern infrastrukturun tomin edilməsi, peşəkar akademik və inzibati həyətin formalşdırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Bununla yanaşı, dövlətin dəstəyi ilə Qarabağ Universitetində təhsil alacaq toləblor üçün ciddi üstünlükler nəzərdə tutulur. Belə ki, bu universitedə təhsil alacaq toləblor öndənmiş mənzillər təqdim ediləcək. Toləb və işçi heyətinin ekoloji coğrafiyədən təmİN etmək, næzəri biliklərə yanaş, onları praktiki bacarıqların da gücləndirmək və buna imkan yaradacaq yüksəkkeyfiyyətli maddi texniki, tədris bazası və kadr potensialı ilə təmin olunacaqlar. Əri yüksək

məzəndərək təhsilin müəllimliliyi, "Xərçəndi dil müəllimliliyi (ingilis dil), "Maliviya", "Mühəsibat", "Beynəlxalq münasibətlər" və "Hüquqşünaslıq" ixtisasları üzrə tədris həftəsindən 2 fakültədə aparılacaq. Pedaqoji, İncəsonot, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislilik və Turizm.

2024-2025-ci tədris il üçün ümumiyyətki 27 ixtisas üzrə min nəfərdən çox toləbə gebul həyata keçirilecek.

Pedaqoji fakültətində "Riyaziyyat müəllimliliyi", "İbtidai sinif müəllimliliyi", "Xərçəndi dil müəllimliliyi (ingilis dil)", "Azərbaycan dil və ədəbiyyatı müəllimliliyi" ixtisasları üzrə tədris həftəsindən 27 ixtisasdan əhatə ediləcək.

İncəsonot fakültətində "Musiqi müəllimliliyi", "Dekorativ-təbliği sonət", "Dizayn", "Instrumental ifaçılıq" və "Vokal sonəti" ixtisaslarından əhatə ediləcək.

Humanitar və sosial elmlər fakültətində "Beynəlxalq münasibətlər", "Hüquqşünaslıq", "Tariix" və "Pxixologiya" ixtisasları üzrə kadr hazırlığı təşkil ediləcək.

Eyni zamanda Qarabağ Universitetinin təhsil olacaq toləblorunun hərortəfli in-kişafını dəstəkləyəcək maraqlı sosial həyat və məmək bazası və yüksək mədəni təqdim etmək təmin ediləcəkdir. Bir qədər də konkretlaşdırıb, əsas məmək məmək təhsil programları Azərbaycan gənclərinin yüksək seviyyə olmasına imkan yaradacaq. Hər bir qədər tədris ilinə başlamaq üçün vacib olan inzibati, akademik və texniki həyətin formalşdırılması həyata keçiriləcək.

İqtisadiyyat fakültətində "Beynəlxalq ticarət və logistika", "İqtisadiyyat", "Maliviya", "Mənecemənt", "Mühəsibat", "Dövlət və baltpoliyaya idarəetməsi" ixtisasları təşkil ediləcək.

Mühəndislik fakültətində "Elektrik və elektronika mühəndisliyi", "Inşaat mühəndisliyi", "Kompiuter mühəndisliyi", "Logistika və noqliyyat texnologiyaları mühəndisliyi", "Məxatronika və robototexnika mühəndisliyi" ixtisasları üzrə kadr hazırlığı təşkil ediləcək.

İlkin mərhələdə fakültətində dekanı, mərkəz direktoru, kafedra müdürü, şöba müdürü, tyutor, baş müətəxəssis, böyük müətəxəssis, müətəxəssis və digər inzibati vəzifələr təyinatları təşkil ediləcək.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Qarabağ Universiteti tədqiqat-əsaslı bir universitet modelindən qurulur. Belə ki, universitetin müasir infrastruktur, laboratoriyalar və yüksək təhsil potensialı Qarabağ və Şərqi Zəngazur, bütünəlikdə Azərbaycanın sosial-iqtisadi inkişafına real təhsilər vərə biləcək elmi-tədqiqat noticolarının oldu olunmasına imkan yaradacaq. Qarabağ Universitetinin nüfuzlu beynəlxalq elmi tədbirlərə evsahibliyi etməsinə, professor-mühəndislilik və toləbə heyətinin beynəlxalq elmi platformalarda layiqincə tömsil olmasına xüsuslu önem veriləcəkdir.

Qarabağ Universiteti tədqiqat-əsaslı bir universitet modelindən qurulur. Belə ki, universitetin müasir infrastruktur, laboratoriyalar və yüksək təhsil potensialı Qarabağ və Şərqi Zəngazur, bütünəlikdə Azərbaycanın sosial-iqtisadi inkişafına real təhsilər vərə biləcək elmi-tədqiqat noticolarının oldu olunmasına imkan yaradacaq. Qarabağ Universitetinin nüfuzlu beynəlxalq elmi tədbirlərə evsahibliyi etməsinə, professor-mühəndislilik və toləbə heyətinin beynəlxalq elmi platformalarda layiqincə tömsil olmasına xüsuslu önem veriləcəkdir.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.

Turizm fakültətində isə "Turizm işi-nin təşkil ixtisası" üzrə yüksəkxitəsashı müətəxəssis hazırlığına başlanılaq.



İŞİMİZ, GÜZƏRANIMIZ

İqtisadiyyatın daha da inkişafı üçün böyük potensial var

Prezident İlham Əliyevin bu sahədəki islahatları öz bəhrəsini verir

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar öz müsbət nəticəsinə göstərir. İqtisadiyyatın bütün sahaları tərəflərə şəkildə inkişaf edir. Sənayeləşmə prosesi şəhərlərə yanaşı, bölgələri də əhatə etməklə uğurla gedir. Tikinti sektorunu getdiyek canlanır. Hazırda kənd tosərrüfatından işlərin quşqın çağdırıv və sahənin əməkçiləri okibecərdikləri möhsulu itkisiz toplamağa çalışırlar. Ölkəmizin nəqliyyat logistika sahəsində də nüfuzu getdiyek artmaqdadır.

Bu ilin birinci yarısının iqtisadi göstəricilərinə nəzər salaq. Ölkəmizdə fəaliyyət göstərən mühəssiso, təsəkilat və fərdi sahibkarlar tərəfindən 59,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili möhsul (ÜDM) istehsal edilib. Bu dövrə iqtisadiyyatın hem neft-qaz, hem də qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər artıb. Əlavə dəyərin 38,5 faizi sonayenin payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın aparıcı sahələrindən olan sonayedo mühəssisər və fərdi sahibkarlar tərəfindən 31,5 milyard manatlıq möhsul istehsal edilib və xidmətlər göstərilir. Bunların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Sənaye məhsulunun 65 faizi mədənçixarma, 29,2 faizi emal seyayesine aiddir. Qalan hissə isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölgüsürdürülməsi və təchizatı, sənayelər, tullantıların təmizlənməsi və emal sektorlarının payına düşüb. Sənayedə qeyri-dövlət sektorunun payı 81,6 faizdir. Ümumi istehsal isə 89,7 faizi sonayə məhsullarının istehsalı, qalan sonayə xarakterli xidmətlərin göstəriləməsi hesabına yaradılıb. İstehsal edilmiş möhsulun böyük hissisi istehlakçılarə gəndərilib.

Mədənçixarma seyayesində istehsalın ümumi dəyəri 20,5 milyard manat olmaqla keçən ilin birinci yarısında nisbetən 0,2 faiz artıb. Cari ilin ilk 6 ayında 14,4 milyon ton emtəəlik xam neft və 19,1 milyard kub-metr emtəəlik többi qaz hasil olunub.

Emal seyayesində bu ilin yanvar-iyun aylarında 9 milyard 181,6 milyon manatlıq möhsul istehsal olunub və sonayə xarakterli xidmətlər göstə-

rilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məməlatlarının istehsalında 18 faiz, içki istehsalında 14,9 faiz, qida möhsullarının istehsalında 4,6 faiz artım müsbəhə edilib.

Toxuculuq sənayesi, geyim və doridən məməlatların, ayaqqabıların istehsalı sahələrində 20,7 milyon manat dəyərindən möhsul buraxılıb. Kimya sənayesi, əczaçılıq möhsullarının, rezin və plastik kütlə məməlatlarının istehsalı sahələrində hazırlanmış möhsul 1 milyard 22,6 milyon manat təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahə üzrə bütün möhsul növlerinin istehsalı artıb.

Tikinti materiallarının istehsalında da artım olub. Belə ki, sözügedən dövrədən, betondan körpülər və oxşar məməlatların, asfaltın, betonun, tikinti gipsinin, betondan yüksək təkinti konstruksiyalarının, segmentin istehsalı toxalıb. Metallurjiya sənayesi və hazır metal məməlatlarının istehsalı sahələrində da artım qeyd olub. Eyni sözlər kompüter, elektron və optik möhsulların, elektron avadanlıqlarının istehsalı sahərino da aiddir.

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində bu dövrə 366,8 milyon manatlıq möhsul buraxılıb. Bu sahədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə 288 edəd çox minik avtomobili istehsal edilib.

Iqtisadiyyatın tikinti sektoruna göldükə isə, statistik məlumatlar göstərir ki, bu ilin birinci yarısında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbə-



lərindən əsas kapitala 7 milyard 984,8 milyon manat, yaxud keçən ilin eyni vaxtında 9,4 faiz çox investisiya yönəldilib. Daxili mənbələrdən yönəldilən investisiyada nənə dəyəri ümumi sərməyin 80,8 faizini təşkil edib. Ümumi investisiyada 42 faizi sonayenin, 25,8 faizi nəqliyyat və anbar tosərrüfatının, 21,8 faizi tikintinin payına düşüb.

Bu il istifadəyə verilən sosial-iqtisadi təyinatlı obyektlərin adalarını çəkmək də yerino düşür. Bunlar Bakı şəhərində Dövlət Sərhəd Xidmətinin herbi hospital kompleksi "Crescent Mall" təcarət mərkəzi, Gəncə şəhərində Gəncə İdmən Sarayı, Aşərən rayonunda Pałçıq Vulkanları Turizm Kompleksi. Lənkəran rayonunda regional "ASAN xidmət" mərkəzi, Qobəy rayonunda Hacıalı elektrik ya-rımnəsiyasi və digərləridir.

Sevindirici həldər ki, yeni istifadəyə verilən obyektlərdən bir çoxu işgaldən azad olmuşun bölgələrimizdən. Belə ki, cari ilin əvvəlindən Cobrayıl rayonunda "Xudaforin" və "Qız Qalası" hidroqovşaqları, Füzuli rayonundan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Əhmədbəyli-Füzuli-Suşa avtomobil yolunda tunnel, Laçın rayonunda "Zabux" və "Qara-qışlaq" kiçik su-elektrik stansiyaları, Zongülər rayonunda "Ağal" hoteli və s. istifadəyə verilib.

Ölkə iqtisadiyyatının digər bir mühüm sahəsində - kənd tosərrüfatında aparılan islahatlar da öz bəhrən-

məti üzrə 17,3 min ton, Qərbi istiqaməti üzrə 3,9 min ton, Cənub istiqaməti üzrə 0,7 min ton yüklemə işi yerinə yetirilib.

Donuz nəqliyyatı ilə daşınan yük-lərin 48,7 faizi net yükləri təşkil edib. Baki metrosu isə keçən ilin ey-ni dövründən əldən 4,1 faiz çox sərnişin daşıyır. Hava nəqliyyatı ilə de yükdəmələr atıb. Magistrallı neft komorları ilə noql olunan yitkin isə 75,2 faizi Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan osas ixrac neft kəmərinin payına düşüb.

İnformasiya vo rabito sektorunda da artım var. Bu ilin birinci yarısında göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,2 faiz çoxalıb. Xidmətlərdən əldə edilən gəlirin 36,2 faizi mobil telefon rəbitəsi sahəsində formallaşdır.

Prezident İlham Əliyev bu il iyunun 4-də Qazaxistannı paytaxtı Astana şəhərində "ŞƏT plus" formatindən görüşdə çıxış edərən iqtisadi nəqliyyatlılarından bir neçəsinin göstərərək deyib: "Orta döhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu illik ötürütlük qabiliyyəti Azərbaycanın sərməyələri hesabına 1 milyon tondan 5 milyon tonna qədər artıb. Biz tərəfdəşərləmizlə Orta döhlizin rəqəmsallaşmış üzərində işləyirik. Bunda başqa, Azərbaycan Əlet Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürütlük qabiliyyətini ilə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Azərbaycan, həmçinin "Şimal-Conub" neqliyyat döhlizinin inkişafında müüm rol oynayır. "Şimal-Conub" döhlizinin Azərbaycan seymətinin dəmir yolu və avtomobil infrastrukturunda işləyir. Hazırda biz dəmir yolu daşımalarının hecmində ilə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu roqom 30 milyon tona çatdırılacaq".

Deməli, dəbük nəqliyyatlı tətbiqələr üçün potensial var.

Flora SADIQLI,
"Azərbaycan"

Azərbaycanın strateji valyuta ehtiyatları 69,7 milyard olub

Cari ilin 6 ayında xarici ticarət balansında 4 milyard dollar məbləğində müsbət saldo qeydə alımb.



AZERTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı faiz döhlizinin parametrləri haqqında məlumatda bildirilib.

AMB-nın məlumatında əlavə edilib ki, həmin dövrədə ölkənin strateji valyuta ehtiyatları 1,8 faiz artaraq 69,7 milyard dollar olub: "O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1,1 faiz artaraq 11,7 milyard dollarla çatıb".

Dövlət Statistika Komitəsi
beynəlxalq sertifikatla
təltif edilib

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi gender statistikası sahəsində oldu olunmuş nəqliyyatlılara görə BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artrılması Təşkilatı tərəfindən sertifikatla təltif olunub.



Bu barədə AZERTAC-a Dövlət Statistika Komitəsinin İnformasiya vo ictimaiyyətə əlaqələr şöbəsində məlumat verilib.

Dövlət Vergi Xidməti
adından saxta internet
ressursları yaradılır

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətən olmayılmamış məlumatların yayılması vo digər sisi-istifadə halları artdıqadır.

Dövlət Vergi Xidmətindən AZERTAC-a bildirilib ki, kibərdələndər Dövlət Xidmətinin və quruma aid olan internet sehi-fərlərinin elektron ünvanlarına oxşar saxta saytlar vo sohifələr yaradaraq müxtöylük məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçid daxil olmaqla, zərəri faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər.

Əhalinin "ƏDV geri al" layihəsi çərçivəsində www.edverial.az portalından foal istifadə etdiyinə nəzərə alan dələdüzlər ƏDV-nin bəhisssonu geri qaytarılması və edən saxta elektron ünvanlar yaradır vo internet üzərindən vətəndaşların şəxsi vo bank məlumatlarını ola keçirərək onlara məxsus vəsaitləri menimsiməyoqlaşdır.

Dövlət Vergi Xidmətindən AZERTAC-a bildirilib ki, kibərdələndər Dövlət Xidmətinin və quruma aid olan internet sehi-fərlərinin elektron ünvanlarına oxşar saxta saytlar vo sohifələr yaradaraq müxtöylük məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçid daxil olmaqla, zərəri faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər.

Əhalinin "ƏDV geri al" layihəsi çərçivəsində www.edverial.az portalından foal istifadə etdiyinə nəzərə alan dələdüzlər ƏDV-nin bəhisssonu geri qaytarılması və edən saxta elektron ünvanlar yaradır vo internet üzərindən vətəndaşların şəxsi vo bank məlumatlarını ola keçirərək onlara məxsus vəsaitləri menimsiməyoqlaşdır.

A. Yağubovun çay plantasiyaları nümunəvi qulluq nəticəsindən dəz məhsul verir. İstehsal etdiyi yaxud 15 milyon tonna qədər artırmaq niyyətindədir. Azərbaycan, həmçinin "Şimal-Conub" neqliyyat döhlizinin inkişafında müüm rol oynayır. "Şimal-Conub" döhlizinin Azərbaycan seymətinin dəmir yolu və avtomobil infrastrukturunda işləyir. Hazırda biz dəmir yolu daşımalarının hecmində ilə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu roqom 30 milyon tona çatdırılacaq".

Deməli, dəbük nəqliyyatlı tətbiqələr üçün potensial var.

Flora SADIQLI,
"Azərbaycan"

Lənkəran çayı dadından və ətrindən bəlliidir Bölgədə çayçılığın inkişafına diqqət ildən-ilə artırılır



"Çay" deyəndə ilk olaraq yadımıza Lənkəran dəsir. Çünki respublikamızda onun vətəni osasın bura hesab olunur. Düzəndə, Astarə, Masallı, Zaqatala rayonlarında da bu möhsul yetişdirilir, ancaq o, 1912-ci ilde ilk dəfə Lənkəranaya gotirilib, burada becərib. Çay emali fabriki da respublikamızda ilk dəfə 1937-ci ilde Lənkəran təkiliyi istifadəyə verilib. 1970-1980-ci illərdə Azərbaycanda 36 min hektarda çay plantasiyası olub və 34 min tondan çox quru çay istehsal edilib. SSRİ-dən öndən ovaxtıktı ittihaqın çaya on tələbatının 8-10 faizini résul-qaylıdır. "Çayınızı şirin eləyə bilər" deyilir.

Hüzn mərasimlərindən verilən çay özüni itirmiş adamın dərdindən şor olmağa ehtiramın əməkdaşlığıdır. Bir səzə, çaya yaşıdagımızın həyatın, milli mentalitetimizin bir hissəsi kimi baxmağımız töbuidür. Mözhələrə eyni qədər onun şəhərinə yaxınlıq limon, imkan daxilində mürəbbə, quru meyvələr olmasına çalışır.

Zərətsiz qalaraq qısa vaxt ərzində sőküldən başlıq olur.

1993-cü ilde Ulu Önder Heydər Əliyev yenidən hakimiyətə qaytışdırıb. Çay emali fabriki da respublikamızda ilk dəfə 1937-ci ilde Lənkəran təkiliyi istifadəyə verilib. 1970-1980-ci illərdə Azərbaycanda 36 min hektarda çay plantasiyası olub və 34 min tondan çox quru çay istehsal edilib. SSRİ-dən öndən ovaxtıktı ittihaqın çaya on tələbatının 8-10 faizini résul-qaylıdır.

Çay emali fabriki da respublikamızda ilk dəfə 1937-ci ilde Lənkəran təkiliyi istifadəyə verilib. 1970-1980-ci illərdə Azərbaycanda 36 min hektarda çay plantasiyası olub və 34 min tondan çox quru çay istehsal edilib. SSRİ-dən öndən ovaxtıktı ittihaqın çaya on tələbatının 8-10 faizini résul-qaylıdır.

Çay emali fabriki da respublikamızda ilk dəfə 1937-ci ilde Lənkəran təkiliyi istifadəyə verilib. 1970-1980-ci illərdə Azərbaycanda 36 min hektarda çay plantasiyası olub və 34 min tondan çox quru çay istehsal edilib. SSRİ-dən öndən ovaxtıktı ittihaqın çaya on tələbatının 8-10 faizini résul-qaylıdır.

Çay emali fabriki da respublikamızda ilk dəfə 1937-ci ilde Lənkəran təkiliyi istifadəyə verilib. 1970-1980-ci illərdə Azərbaycanda 36 min hektarda çay plantasiyası olub və 34 min tondan çox quru çay istehsal edilib. SSRİ-dən öndən ovaxtıktı ittihaqın çaya on tələbatının 8-10 faizini résul-qaylıdır.

Çay emali fabriki da respublikamız



TURİZM



● Dövlət siyaseti

İstirahət məkanlarına çevrilən Bakı parkları

Yayın qızmar günlərində bu yerlərin əvəzi yoxdur

Paytaxt sakinlərinin çoxu yay aylarında mözuniyyat və istirahət günlərini somarrəlli keçirmək üçün Bakı ətrafı kənd və qəsəbələrdəki bağ evlərinə, ölkəmizin bölgələrində təbiətin qeynində istirahət mərkəzlərinə, sanatoriya və müalicəxanalaraya, ya da xarici ölkələrə, uzaq şəhərlərə üz tuturlar.

Bəs hazırda yayın bu qızmar günlərində Bakıda ailə qayğıları və ya işi ilə əlaqədər harasa gedə bilmeyenlər istirahət saatlarını, sənəb və bazar günlərini necə keçirirlər? Onu da qeyd edək ki, yay mövsümündə ister bölgələrdən, isterse də onşun xarici ölkələrdən Bakıya gələnlərinin də sayı çoxdur. Çünkü Bakı və onun ətraf qasəbələri gündən-güne gözələşir, abadlaşır, insanların sosial tələblərinin hortəfli tominı və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılır. Belə istirahət parklarından biri - əsaslı tomir və yenidənqurmadan sonra ötən ayın birincisi yarısında paytaxtın Nərimanov rayonunda, açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Nərimanov parkıdır.

Ərazisi 4,1 hektar olan bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkandır. Xatırladaq ki, park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət güşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən təqribən 1500 içkinə xələf. Deyə bilirki, parka əylənməyə gələnlər, xüsusən uşaqları üçün gözəl işləmələrdir. Belə istirahət parklarından biri - əsaslı tomir və yenidənqurmadan sonra ötən ayın birincisi yarısında paytaxtın Nərimanov rayonunda, açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Nərimanov parkıdır.

Ümumiyətə, dövlətimizin başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyanətlərinə əsaslı şəkildə yenidən qurulması, yeni parkların salınması, sakinlərin və şəhərinə qonaqlarının rəhatlığı üçün müasir istirahət güşələrinin yaradılması istiqamətindən son illərdə arxivət tədbirlər davam etdirilir. "Yaşıl dünya naminə həmçinin il" çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıdır.

Bakının gəzməli, görməli yerlərindən səhəbət düşəndə Xəzərin mirvari boyunbağısi adlanırdı. Sahil bağı - Bakı bulvarı da yada dür. 106 ilə yaşı olan 3,5 hektarlıq bağı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və səronəcəmina əsasən genişləndirilərək 16 hektara çatdırılıb. Bu əraziyədən sonra hər il yay aylarında ailələklə Bakiya gəlməyi, Xəzərin ləpəd-



den sonra monzərə tamam doyişib. Parkın ümumi görkəmənə xələf gətirən tikiili və qurğular orazidən götürülib, yerində salınan yeni yaşlılıq sahələri, dekorativ kollar insanın ruhunu oxşayır. Məvjud ictimiət-işə obyektlərinin fasadları müasir təslibətə təmər edilib, yeni işçilər sistəmləri, idman qurğuları, uşaqlar üçün meydancası yaradılıb, hələdən yığış sularının axıdılmasına üzün xələf. Deyə bilirki, parka əylənməyə gələnlər, xüsusən uşaqları üçün gözəl işləmələrdir. Belə istirahət parklarından biri - əsaslı tomir və yenidənqurmadan sonra ötən ayın birincisi yarısında paytaxtın Nərimanov rayonunda, açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Nərimanov parkıdır.

- Uzun illərdə parkın yaxınlığında yaşayırıam, açıq deyim ki, evvəllor burası saqqız, tum, şar və səirə satan alverçlər yığıncağı id, necə deyərlər, park dükənləri, homçının multietnik mədəniyyəti və folkloru burada turizm bir çox növünün inkişafına zəmin yaradıb.

Zaqatala turizm potensialının zöngünlüyü baxımından Azərbaycanın ən cəlbəcidi məkanlarından biridir. Unikal rəlyef və əqlim şəraiti əsərənək təbii ilə seçilən, "qızılıgullar" diyarı kimi tanınan bu rayon homçışır və xarici turistlərin diqqətini çəkib.

Ərəzini əhatələyən Böyük Qafqaz səra dağları, zəngin bitki örtüyündən malik yaylaları, buz bulaqları, sərin dağ çayları, təbii landşaft qorunub saxlanan məşələri, özünməxsus arxitekturə ilə seçilən tarixi-memarlıq abidələri, təbii parkları, homçının multietnik mədəniyyəti və folkloru burada turizm bir çox növünün inkişafına zəmin yaradıb.

Bölgədə yeni iş yerlərinin açılmasına, iqtisadi yüksəlişə nail olmağın əsas yollarından biri də turizm sahəsinin təqaqışdır. Bundan əlavə, Azərbaycanın həqiqətlərinin dönya çətərəfənən təqibləri ilə turistlərə bərabər turizm sektorudur. Nəzəro -alsaq ki, ölkəmizdə mütomadı şəkildə reallaşan regional və beynəlxalq tədbirlərə çoxsaylı qonaqlar golur, eləcə də noyabrdə keçiriləcək BMT-nin İqlim Döyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanında 80 mindən çox iştirakçı qarşılayacaq, bütün bunların necə böyük töblik rəpu olduğunu təsdiq etmək mümkündür.

Hazırda rayonlarında 20-yo yaxın təqiblərə obyekti fəaliyyət göstərir. "Qara", "Zaqatala", "İş", "Turqut" hotellərində, "Lozəz", "Dost qapısı" və digər ailevi istirahət mərkəzlərində turistlərə müasir standartlarla uyğun xidmətlər göstərilir. Bundan əlavə, Car, Mazix, Yuxarı Çardaxlarda və digər



kondlorlarda turistlərin yerləşməsi üçün hər cür şəraitənən onlarla fordi qonaq evi var. Zaqatalanın abidələr məskəni də adlanırdı. Burada qədim alban təyafalarının izlərindən başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələn 17 tikiili var. 1984-cü ildə Azərbaycan SSR Nazirler Sovetinin qərar ilə qalanın orası Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olub və hərəkətənən əsaslı istirahət turistlərinin təqibləri ilə başlayaraq, bu günümüze qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayonunun ən qədim təyafaları 1830-cu ildə çar Rusiyasının dayaq nötəsi kimi tikenil Zaqatala galasıdır. 11 hektarlıq yaxınlıq əsasən gələ



XXXIII PARİS Yay Olimpiya Oyunları



"Olimpiya Evi"ndə görüş

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən "Olimpiya Evi"ndə Azərbaycan idmançıları ilə görüş keçirilib.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariyan Vasileva, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycanın UNESCO-dakı sefiri Elman Abdullayev, Olimpiya və dünya çempionları, eləcə də Olimpiyada ölkəmizi təmsil edən idmançılar, onların məşqçiləri, media nümayəndələri, müxtəlif ölkələrin rəsmi nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları arasında Olimpiya Oyunlarının qızıl medalını qazanmış Hidayət Heydərov diqqət mərkəzində idi. Tədbir iştirakçıları şəhər səhərət etməyə can atırdılar.

İdmançılarımızla görüşə gəlməsi Marselen Dali (Marcellin Dally) beynəlxalq toskilatın rəsmisi olsa da, tədbirdə məhz Azərbaycanın dostu kimi iştirak etdiyini bildirib. Dali idmançılarımıza yeni qələbələr qazanmağı arzulayıb.

Tədbir çərçivəsində "Olimpiya Evi"nin qonaqlarına ölkəmizin Olimpiya tarixindən, mədəniyyətindən, eləcə də Olimpiya Oyunlarında iştirak edən idmançılarından bəhs edən nöşrlər nümayiş etdirilib və iştirakçılarla hədiyyə olunub.

Pevtsov 43-cü oldu

Dünən "Paris-2024"də triatlonçuların fərdi yarışları keçirilib. Azərbaycan millisinin olimpiyaçısı Rostislav Pevtsov start xəttindən çıxıb.

Üzgülükdən sonra 37-ci olan təmsilçimiz velosiped yarışında 50-ci yerdə tamamlayıb. Qaçışda mövgəyini yaxşılaşdırıb Pevtsov finişi 43-ci çatıb. O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyə qot edib.

Qeyd edək ki, bir gün önce keçirilməli olan triatlon yarışı Se-na çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə taxiro salımmışdı.




Güləşçilərimiz "Paris-2024"ə hazırlırlar

Azərbaycanın sorbət güloş üzrə millisinin baş məşqçisi Xetaq Qazymov Fransanın paytaxtı Parısdaçı Yay Olimpiya Oyunları öncəsi son hazırlıq prosesindən danışır:

"Həzirlıq prosesi plan üzrə gedir. Olimpiada üçün son təlimatlı toplantıdır. Güləşçilərimiz qələbəyə köklənib. Ümid edirəm ki, Olimpiya Oyunlarında on yaxşı çıxışlarını nümayiş etdirəcəklər. Artıq mübarizəyə bir həftə qalıb. Yoxlama görüşləri keçirəcəyik. İnanıram ki, toplantı zədəsiz başa vuracaq. Sonra Olimpiada bayramı başlayacaq".

Qeyd edək ki, "Paris-2024"də güloş yarışları avqustun 5-də başlayacaq.



Tədbirin bədii hissəsi müğənni Mardan Bandın ifasında müsiki nömrələri ilə davam edib. Qonaqlar həmçinin "Olimpiya Evi"ndə quraşdırılı-

mış monitorda Olimpiyadanın 3x3 basketbol yarışlarında Azərbaycan - İspaniya oyununu birləşdə izleyiblər.



Qaşım Maqomedov medal üçün çalışacaq

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov "Paris-2024"ə hazırlığın son məşqlərini keçir, 58 kilogram çəkidi mübarizə aparacaq lisenziyamız federasiyanın zalında hazırlığa qatılıb.

Toplanışa bu dəfə Türkiyin digər təmənmiş taekvondoçusu Deniz Dağdelen colb edilib. Klublararası Avropa çempionatı, "Trelleborg

Open", "Palestine Open" "Dutch Open" və "Sofia Open"ın qalibi ilə hazırlanıq idmançılarımız "Paris-2024"ə dəhə uğurlu çıxışa hesablanıb. "Spanish Open" və "Turkish Open"ının 2 dəfə qızıl medalını qazanan D.Dağdelenli sinəq döyüsləri də keçirilir.

Qeyd edək ki, Qaşım Maqomedov Fransa paytaxtına avqustun 2-də yollanacaq.

Basketbolçularımızdan tarixi qələbə

Dünən Azərbaycanın qadınlarından ibarət 3x3 basketbol millisi "Paris-2024"də 2-ci görüşünə çıxıb. Komandamızın rəqibi ABŞ millisi olub və basketbolçularımız 20:17 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, ABŞ yığması "Tokio-2020" Yay Olimpiya Oyunlarının qalibidir. Komanda dünya çempionatlarında 3 qızıl, 1 bürünc, Pan Amerika Oyunlarında 2 qızıl, Amerika Kubokunda 2 qızıl, 1 bürünc və gənclər arasında keçirilən Olimpiya Oyunlarında 2 qızıl, 1 bürünc medal qazanıb.

Xatırlaqla ki, Azərbaycan millisi ilk turda İspaniyaya 16:18 hesabı ilə udubub.



Dimçenko C finalına yüksəldi

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dimçenko "Paris-2024" Yay Olimpiya Oyunlarında növbəti mübarizəsinə qoşulub.



İdmanımız 6-12-ci yıldır uğrunda 2000 metr məsafəyə fordi yarışda yüksək performansı sınaib. C və D finalına vəsiqələr üçün çıxış edən D. Dimçenko məsafəni 7 dəqiqə 59,23 saniyəyə qot edərək C finalına yüksəlib.

"Yenə olsa, bir daha güləşərəm"




"Sevincimdən bütün gecə yata biləməmişəm. Ağrıcı döyüşlər keçirməyimə baxmayaraq, yorğunluq hiss etmirəm. Çempionluq mənə əlavə enerji verib. Hətta müəllimim El-nur Məmmədliyə deyirəm ki, yenə olsa, bir daha güləşərəm".

Bu sözleri XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycanın çədədçisi Hidayət Heydərov deyib. Olimpiya çempionu 73 kilogram çəkidi dərəcəsindən mübarizə aparan idmançılar arasında rəqəbatdan bəhs edib: "Hər idmançı Olimpiada kimi vacib turnirə ciddi hazırlaşır. Amma 73 kilogramda çıxış edən bütün çədəcələr mənə fokuslanımdı. Çünkü mən bu çəkidi dənə reytinqin ilk pilləsindəyim. Bununla yanaşı, may ayında dünya çempionu titulu da yiyələndiyim üçün rəqəbilər mənə böyük təhlükə kimi baxırdılar. Hər biri mənimə döyüşə olduqca ciddi hazırla-

şıldı. Elə rəqəbilərim var idi ki, digər turnirlərde dəfələrlə mögləb etdiyim hələ, Olimpiyada onlara yarışmaq çətin oldu. Özümə çox inanırdım. Amma biliirdim ki, heç vaxt arxaya laşmaq olmaz. Çünkü mənim yarışmdan bir gün öncə 52 kilogramda lider olan cüdo duzudur".

Ona görə də cüdoçumuz daha diqqətli olmaq üçün özünü toparladığını və çox riskə getmək fikrindən daşındırmışdır. Çünkü mən bu çəkidi dənə reytinqin ilk pilləsindəyim. Bununla yanaşı, may ayında dünya çempionu var. Düşünürəm ki, illər öncə o da özü kimi birindən dəstək alısaydı, yenidən çempion ola bilərdi. Mən, demək olar ki, hər şeyə hazır idim, potensialım da yüksəkdir. Amma El-nur Məmmədliyə mənim bu sahədə on yaxşı olmağıma səbəb oldu".

Yaylagül Ramazanova Türkiye mediasının diqqətindədir



Türkiyənin aparıcı idman nəşrləri Azərbaycanın kamandan oxatama Yayılagül Ramazanovaın "Paris-2024"də çıxışını geniş işıqlandırır.

Qardaş ölkənin media orqanları diqqəti azərbaycanlı idmançının kamandan oxatama üzrə Olimpiya yarışlarında uğurlu debütüne çəkib. İdman jurnalistləri qeyd edirlər ki, dənəyin bir çox ölkələrindən azarkeşlər yeddiyi hamisə olmasına rəqəmən Olimpiyada iştirak edən idmançı qadın çıxışını alçıqlarla qarşılayırlar.

Cüdoçumuz medalsız qaldı

Dünən Azərbaycanın daha bir cüdoçusu "Paris-2024"də mübarizəyə qoşulub. 2024-cü ilin Avropa çempionu, 22 yaşlı Elcan Hacıyev (90 kq) 1/16 finalda Türkiyə təmsilçisi Mixael Zqankla (30 yaş) üz-üzü gəlib.

Elcanın rəqibi Avropa Oyunlarının qalibi, Büyük dəbilqənin qızıl və altıqat bürünc mükə-



